




AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

**Xarici dövlətlərin ali təhsil sahəsində
ixtisaslarının tanınması və ekvivalentliyinin
müəyyən edilməsi (nostrifikasiyası)**




- Nostrifikasiya nədir?
- Kimlərin təhsil sənədləri nostrifikasiya olunmalıdır?
- Nostrifikasiya prosedurları necə aparılır?
- Nostrifikasiya ilə bağlı Nazirliyin müvafiq strukturu hansı işləri həyata keçirir?
- Nostrifikasiya prosedurlarının təkmilləşdirilməsi
- istiqamətində hansı işlər görülür?
- Nostrifikasiya ilə bağlı hansı statistik məlumatlar mövcuddur?





Tanınma

- Təhsil sənədinin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi




Ekvivalentliyin müəyyən edilməsi

- İxtisasın dövlət təhsil standartlarına uyğunluğu



Nostrifikasiya alətləri (vasitələri)





Ali təhsil sahəsində ixtisasların tanınması

Ali təhsil
sənədinin
hüquqi
qüvvəsinin
təsdiqi

- Təhsil haqqında sənədin müvafiq təhsil müəssisəsi tərəfindən sənəddə göstərilən şəxsə verilməsi faktının təsdiqlənməsi;
- Təhsil sənədinin dövlət nümunəli olması;
- Təhsil haqqında sənədin sahibinin təhsil müddətində təhsil aldığı dövlətdə olması;
- Təhsil haqqında sənədin onun verildiyi dövlət və yaxud beynəlxalq akkreditasiya qurumları tərəfindən tanınması;



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

Ali təhsil sahəsində ixtisasların tanınması prosedurunun təşkili



Sənəd
qəbulu

Sorğuların
göndərilməsi

Sorğuların cavabları
daxil olduqdan,
bütün çatışmayan
sənədlər təqdim
olunduqdan sonra
sənədlərin
araşdırılması

Araşdırma
nəticəsində
müvafiq rəyin
verilməsi



- <https://nostrifikasiya.edu.az/frontend/>



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

Düzgün apostil nümunələri



The State of Wisconsin

Office of the
Secretary of State

APOSTILLE

(Convention de La Haye du 5 Octobre 1961)

1. Country: United States of America
2. This public document is signed by Kevin P. Reilly
3. Acting in the capacity of President, University of Wisconsin System,
Madison, WI
4. And bears the seal/stamp of said office.

CERTIFIED for Azerbaijan

5. At Madison, Wisconsin
6. December 2, 2015
7. By the Secretary of State of Wisconsin
8. No. 258195
9. Seal/stamp:



10. Signature

Douglas La Follette
DOUGLAS LA FOLLETTE
Secretary of State

This certificate only confirms the authority of the person named in Number 2. It does not mean that the contents of the attached document are correct, or that the Secretary of State approves of the contents.



APOSTILLE
(Convention de La Haye du 5 Octobre 1961)

1. Ülke/Country/Pays/Staat **TÜRKİYE - LA TURQUIE**

İşbu resmi belge/This public document/Le présent acte public/Dieses zeugnis wurde

2. Prof. Dr. Naci GÜNDOĞAN tarafından imzalanmıştır./Has been signed by/a été signé par/durch ... unterschrieben

3. İmzalayanın sıfatı Rektör'dür./Acting in the capacity of/Agissant en qualité de/Titel des Unterzeichneten

4. Anadolu Üniversitesi Rektörlüğü 'nin mühür/damgasını taşımaktadır-bears the seal/stamp of-/est revêtu du sceau/timbre de-trägt Siegel/Stempel von

TASDİK / CERTIFIED / ATTESTE / BEGLAUBIGUNG:

5. Konya Valiliği' de/at/à/in

6. 18.12.2015 günü/the/le/Am

7. Şube Müdürü Ridvan ÇAĞLAYAN tarafından/by/par/durch den/die

8. No : 2093 ile tasdik edilmiştir./No./sous No./unter Nr.

9. Mühür - Damga/Seal-stamp/Sceau-timbre/Siegel-Stempe/ Imza/Signature/Signature/Unterschrift


R. Çağlayan
18/12/15







Sənədin
göndəril
məsi

Elektron
şifrənin
əldə
edilməsi

Elektron şifrə ilə
statusun
yoxlanılması


Statuslarda
son
əməliyyatın
görünməsi

Statuslar
barədə
məlumatın
elektron
ünvanlara
göndərilməsi




AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin
müəyyənləşdirilməsi





Ekspertiza zamanı nəzərə alınır





- Göstərilənlərdən biri üzrə əsaslı mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər.
- Xarici ixtisasın tanınması və nostrifikasiyasının müddəti sorğuların cavablarının daxil olmasından və əlavə sənədlərin tələb olunmasından asılı olaraq bir aydan dörd ayadək dəyişə bilər.
- 2015-ci ildən başlayaraq müraciət edənlər ekspertizanın son mərhələsində müsahibəyə dəvət olunurlar.
- Müsahibə məzun hazırlığının təhsilin dövlət standartlarına uyğunluğunun yoxlanılması məqsədi daşıyır və tədris dilində aparılır.
- Müsahibə nəticəsinin qənaətbəxş olmadığı təqdirdə vətəndaşa əsaslandırılmış cavab məktubu göndərilir.
- Xarici ixtisasının tanınmaması barədə rəy alan müraciətçi müvafiq qaydada məhkəməyə müraciət edə bilər.



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

Nostrifikasiya üzrə statistika



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

İllər üzrə ali təhsil sənədlərinin tanınması üçün müraciət edənlərin sayı

1	2000	2
2	2001	1
3	2002	1
4	2003	2
5	2004	68
6	2005	154
7	2006	309
8	2007	792
9	2008	795
10	2009	934
11	2010	1027
12	2011	2142
13	2012	2421
14	2013	2024
15	2014	2253
16	2015	5240



2015-ci ildə xaricdə alınmış ixtisasların tanınması üçün ən çox müraciət daxil olan ölkələr

Ölkə	Daxil olan müraciət sayı	İmtinaların ümumi müraciət sayına faiz nisbəti
Gürcüstan	120	66.7
Rusiya Federasiyası	1685	18.7
Ukrayna	1405	11.0
İran İslam Respublikası	82	1.2
Böyük Britaniya	164	0.6
Türkiyə	661	0.0



2015-ci ildə xaricdə alınmış ixtisasların tanınması üçün ən çox müraciət daxil olan ölkələr və onların verilmiş imtina sayına görə sıralanması

